

Creation Date:	14.02.2024	VALİDEYNİN RAZILIQ ƏRİZƏSİ		
Print Date:	14.02.2024	TBİS28A1	Page 1 of 1	

“A-Qroup Sığorta Şirkəti” ASC-nin
İdarə Heyətinin Sədri
Məmməd Atakışiyevə

tərəfindən

ƏRİZƏ

“A-Qroup Sığorta Şirkəti” ASC-də _____ nömrəli sığorta şəhadətnaməsi ilə
sığortalanmış sığorta olunan _____ göstərilən tibbi xidmətlərlə əlaqədar
ödənilməli olan _____ AZN məbləğində sığorta ödənişini tam olaraq onun atası/anası
_____ bank hesabına köçürülməsinə
göstəriş verməyinizi Sizdən xahiş edirəm.

İmza: _____

Tarix: _____